

İmtahan testləri

Fənn: Avtomobil yük daşımaları

Qrup: 47

1. Nəqliyyatın ... yükün (sərnişinlərin) hərəkət tərkibi ilə vaxta və fəzaya görə yerdəyişməsidir.

- A) istehsal prosesi D) boşaltma prosesi B) texnoloji prosesi
E) təmir prosesi C) yükləmə prosesi

2. Nəqliyyat digər sahələr kimi, yeni maddi məhsul yaradır mı?

- A) yaradır D) ilkin vaxt yaradır B) yaradır
E) xammal yaradır C) qismən yaradır

3. Cümləni tamamlayın.

Yüklərin (sərnişinlərin) yerdəyişməsi, həm nəqliyyatın istehsal prosesi, həm də nəqliyyatın

- A) məhsuludur D) gedişidir B) yürüşüdür E) hərəkətidir C) xidmətidir

4. Cümləni tamamlayın.

... hərəkət tərkibinin yükləməyə verilməsi anı, onun yüklə hərəkəti və boşaltmaya veriləndə yerinə yetirilən əməliyyatları özündə birləşdirir.

- A) Daşıma prosesi D) Sənədləşmə B) Yükləmə prosesi
E) Təmir prosesi C) Boşaltma prosesi

5. Cümləni tamamlayın.

Nəqliyyat prosesi ardıcıl təkrarlanan elementlərdən ibarətdir: hərəkət tərkibinin yükləmə yerinə verilməsi, yüklənməsi, ..., yükün hərəkət tərkibindən boşaldılması.

Nəqliyyat prosesi nədir?

- A) yüklə yerdəyişməsi D) yükün çeşidlənməsi B) yükün yüklənməsi
E) yükün təhvil verilməsi C) yükün boşaldılması

6. Cümləni tamamlayın.

... yükləmədə mümkün gözləmə və bir sıra xidmətlərdən təşkil olunur.

Aşağıdakılardan hansılar avtomobil yük daşımalarının sinifləşdirilməsinə aid deyil?

- A) Yükləmə prosesi D) Xidmət prosesi B) Daşıma prosesi
E) Nəqliyyat prosesi C) Yerdəyişmə prosesi

7. Cümləni tamamlayın.

Avtomobil yük daşımalarına loqistik yanaşma dedikdə sistemin qarşılıqlı əlaqəli və qarşılıqlı təsir edən elementləri kimi baxılan müxtəlif funksiyalarına - nəqliyyət, yükləmə - boşaltma işləri, qablaşdırma, ehtiyatların idarə olunması, anbarlama və sifarişlərin emalına ... başa düşülür.

- A) sistemli yanaşma D) müntəzəm yanaşma B) ehtiyatlı yanaşma
E) nikbin yanaşma C) dövri yanaşma

8. Avtomobil yük daşımalarına loqistik yanaşmanın əsas məqsədi nədir?

- A) maddi axınların birbaşa idarə olunması D) sürücülərin iş şəraitinin yaxşılaşdırılması
B) daşıma həcmının artırılması E) yanacaq sərfiyyatını azaldılması
C) hərəkət tərkibinin sürətinin artırılması

9. Cümləni tamamlayın.

Yük daşımalarının nəqliyyat prosesinin tsikli ... adlanır.

- A) yüklü yürüş
- B) sıfırlı yürüş
- C) boş yürüş

- D) gediş
- E) xidmət

10. Cümləni tamamlayın.

Yük daşıma tsiklinin boş hərəkət tərkibinin növbəti yükləmə məntəqəsinədək davam etdirilməsi ... adlanır.

- A) gediş
- B) yürüş
- C) xidmət

- D) hərəkət
- E) sürət

11. Hansı element daşıma prosesinə aiddir?

- A) avtomobilin yüklə hərəkəti
- B) yükün avtomobilə yüklənməsi
- C) yükün istehsalı

- D) yükün boşaldılması və təhvil verilməsidir
- E) yükün daşınma üçün hazırlanması

12. Hansı element yükləməyə aid deyil?

- A) yükün növünün seçilməsi
- B) yükün çəkilməsi
- C) yükün hazırlanması

- D) yükün çeşidlənməsi
- E) yükün avtomobilə yüklənməsi

13. Cümləni tamamlayın.

Nəqliyyat işi yükün (sərnəşinlərin) ... nəticəsində yaranır.

- A) yerdəyişməsi
- B) seçilməsi
- C) yüklənməsi

- D) boşaldılması
- E) çəkilməsi

14. Yükün boşaldılmasına hansı element daxil deyil?

- A) yanacağın hesablanması
- B) yükün boşaldılması
- C) sənədlərin hazırlanması

- D) yük alanın yükü çəkməsi
- E) yük itkisinin müəyyən olunması

15. Yük daşıma həcmi nədir?

- A) daşınan yükün tonla miqdarıdır
- B) gün ərzində görülməli nəqliyyat işidir
- C) bir gedişdəki nəqliyyat işidir

- D) illik nəqliyyat işidir
- E) faktiki istehlak həcmidir

16. Daşıma marşrutu nəyə deyilir?

- A) daşımaları yerinə yetirərkən avtomobilin hərəkət yoluna
- B) daşımaları yerinə yetirərkən avtomobilin yüklü yürüşünə
- C) məntəqələr arası yük daşınarkən edilən yürüş məsafəsinə

- D) məhsuldar yürüşün uzunluğuna
- E) məhsuldar olmayan yürüşə

17. Cümləni tamamlayın.

Avtonəqliyyat müəssisəsindən başlanğıc yükləmə məntəqəsinə və son boşaltma məntəqəsindən parka qədər olan boş yürüşlərin cəmi ... adlanır.

- A) sıfırlı yürüş
B) yüklü yürüş
C) boş yürüş
- D) sürətli yürüş
E) gediş məsafəsi

18. Aşağıdakılardan hansı marşrutun növü deyil?

- A) ekspress
B) rəqqası
C) halqavarı
- D) paylama
E) yığma

19. Aşağıdakılardan hansı rəqqası marşrutun növüdür?

- A) hər iki istiqamətdə yüklü yürüşlü
B) hər iki istiqamətdə kiçik sürətli
C) əks istiqamətdə aşağı sürətli
- D) hər iki istiqamətdə sürətli
E) düz istiqamətdə sürətli

20. Halqavarı marşrutda avtomobil nə üzrə hərəkət edir?

- A) qapalı kontur üzrə hərəkət edir
B) getdiyi yolla geri qaydır
C) düz xətt üzrə hərəkət edir
- D) düzxətli yolla
E) hərəkət etmir

21. Cümləni tamamlayın.

Dövr ərzində avtomobil ancaq marşrutun başlanğıc yük göndərmə məntəqəsində yüklənirsə və tədricən bir neçə yük alan məntəqədə boşaldılırsa belə marşrutlar ... adlanır.

- A) paylama marşrutları
B) yığma marşrutları
C) yığma – paylama marşrutları
- D) rəqqası marşrutlar
E) halqavarı marşrutlar

22. Cümləni tamamlayın.

Dövr ərzində avtomobil marşrutun bir neçə yük göndərən məntəqələrində dəfələrlə yüklənərsə və bir dəfəyə yük alan son məntəqədə boşaldılırsa belə marşrutlar ... adlanır.

- A) yığma marşrutları
B) yığma – paylama marşrutları
C) rəqqası marşrutlar
D) paylama marşrutları
- D) halqavarı marşrutlar
E) ekspress marşrutlar

23. Cümləni tamamlayın.

Marşrutda dövr ərzində paylama və yığma eyni zamanda aparılırsa, belə marşrutlar ... adlanır.

- A) kombinəedilmiş marşrutlar
B) paylama marşrutları
C) halqavarı marşrutlar
- D) yığma marşrutlar
E) müntəzəm marşrutlar

24. Aşağıdakılardan hansına görə avtomobil nəqliyyat vasitələri sinifləşdirilir?

- A) yol məhdudiyyətlərinə görə
B) yükün növünə görə
- D) avtomobilin sürətinə görə
E) avtomobilin dinamikliyinə görə

C) avtomobilin tormoz keyfiyyətinə görə

25. Cümləni tamamlayın.

... hərəkət tərkiblərinə kuzası bir və ya bir qrup yükün daşınması üçün xüsusi avadanlıqla təchiz olunmuş avtomobillər, nəqliyyat təyinatlı qoşqu və yarımqoşqular aid edilir.

A) Xüsusi təyinatlı

D) Ümumi təyinatlı

B) Xüsusi avtomobillərə

E) Fərdi avtomobillərə

C) Ümumi avtomobillərə

26. Nəqliyyat avtomobilləri nə üçün nəzərdə tutulur?

A) yük və sərnişin üçün

D) yalnız yük üçün

B) təmir və texniki qulluq üçün

E) yarış üçün

C) yalnız sərnişin üçün

27. Aşağıdakılardan hansına görə avtomobil nəqliyyat vasitələri sinifləşdirilir?

A) təyinatına görə

D) avtomobilin sürətinə görə

B) yükün növünə görə

E) avtomobilin dinamikliyinə görə

C) avtomobilin tormoz keyfiyyətinə görə

28. Aşağıdakılardan hansı konstruktiv əlamətlərinə görə yük avtomobili deyil?

A) yarış avtomobilləri

D) qoşqular

B) furqon avtomobillər

E) yarımqoşqular

C) dartqılar

29. Avtomobillər hansı əlamətinə görə sinifləşdirilir?

A) yükləmə qabiliyyətinə görə

D) yükün qabarit ölçülərinə görə

B) yükün sinfinə görə

E) yükün növünə görə

C) yükün qablaşdırılmasına görə

30. Bortsuz platformalı hərəkət tərkibləri hansı yüklərin daşınması üçün nəzərdə tutulur?

A) iri qabaritli

D) normal ölçülü

B) səpələnən və qalaq

E) təhlükəli

C) meşə yükləri

31. Cümləni tamamlayın

... kuzalar qalaq və səpələnən yüklərin daşınmasını və boşaltma işlərinin mexanikləşdirilməsini nəzərdə tutan hərəkət tərkiblərində quraşdırılır.

A) Özünəbaşlı

D) Furqon

B) Sisternli

E) Bortlu platformalı

C) Refrijatorlu

32. Sisternlər hansı yüklərin daşınması üçün nəzərdə tutulur?

A) maye

D) meşə yükləri

- B) qalaq
C) səpələnən
- E) səpələnən

33. Özüboşaldan kuzalar hansı yüklərin daşınması üçün nəzərdə tutulur?

- A) qalaq
B) ağır çəkili
C) tez xarab olan
- D) meşə yükləri
E) təhlükəli yüklərin

34. Cümləni tamamlayın.

Avtomobil dartqılar ... yedəyə almaq üçün nəzərdə tutulur

- A) qoşqunu
B) yarımqoşqunu
C) yalnız biroxlu qoşqunu
- D) bortsuz platformanı
E) furqon kuzanı

35. Yedəkçi dartqılar hansı qoşqular üçün nəzərdə tutulur?

- A) ağır yük daşıyan
B) normal yük daşıyan
C) metal yükləri daşıyan
- D) meşə yükləri daşıyan
E) maye yük daşıyan

36. Aşağıdakılardan hansı ağır yük daşıyan qoşqulara aid deyil?

- A) 5t – na qədər yük daşıyan
B) 30 t - dan çox yük daşıyan
C) 100 t - a qədər yük daşıyan
- D) yükləyici qabiliyyəti 100 t - dan çox olan
E) 2000t – a qədər yük daşıyan

37. Cümləni tamamlayın.

... avtomobil - dartqıya bir yaxud bir neçə qoşqunun və ya dartqıya yarımqoşqu və qoşquların qoşulmasıdır.

- A) Avtoqatar
B) Furqon
C) Sistem
- D) Konteynerdaşıyan
E) Paneldaşıyan

38. Aşağıdakılardan hansı hərəkət tərkibinin istismar şəraitinə aid deyil?

- A) istehsal şəraiti
B) nəqliyyat şəraiti
C) iqlim şəraiti
- D) texniki - təşkilati şərait
E) yol şəraiti

39. Avtomobilləri hansı ümumi xüsusiyyətlərə görə qiymətləndirmək olmaz?

- A) kütlədən istifadə
B) yanacaq qənaətcilliyinə
C) etibarlılıq, idarəetmənin asanlığına
- D) təhlükəsizlik, təsirlərə hazırlıqlarına
E) sürətlənmə xüsusiyyətinə

40. Hərəkət tərkibinin tipinin seçilməsinə, əsasən hansı texniki - texnoloji amil təsir göstərmir?

- A) yük dövrüyyəsi
B) yükün xassələri
C) yük axınının xarakteri və strukturu
- D) təhlükəsizlik tələbləri
E) ətraf mühitdən qorunması

41. Yükün növü və yükləmə - boşaltma işlərinin yerinə yetirilməsi üsulu hərəkət tərkibinin hansı xarakteristikasını müəyyənləşdirməyə imkan verir?

- A) kuzasını
B) mühərrikini
C) tormoz sistemini
- D) ötürmələr qutusunu
E) yanacağı

42. Hərəkət tərkibinin tipinin və modelinin seçilməsi zamanı, əsasən hansı iqtisadi meyarlar nəzərə alınmır?

- A) icarə xərcləri
B) avtomobilin qiyməti
C) texniki xidmət
- D) yanacaq sərfi xərcləri
E) təmir xərcləri

43. Verilmiş istismar şəraitində hərəkət tərkibinin müqayisəli səmərəliliyi hansı göstəricinin qiymətindən asılı olaraq təyin olunmur?

- A) yük tutumunun
B) gətirilmiş xərclərinin
C) əmək tutumunun
- D) enerji tutumu
E) material tutumunun

44. Hansı hərəkət tərkibləri bir və ya eyni tip bir qrup yüklərin daşınması üçün nəzərdə tutulur?

- A) xüsusişədirilmiş
B) bortlu platformalı
C) bortsuz platformalı
- D) keçiciliyi artırılmış
E) elektrik mühərrikli

45. Aşağıdakılardan hansı xüsusişədirilmiş hərəkət tərkiblərinin standart bortlu avtomobillərlə müqayisədə üstünlüyü sayılmır?

- A) daşımaların maya dəyəri artması
B) daşımada yük itkisinin kəskin azalması
C) yüklərin saxlanması keyfiyyətinin yüksək olması
- D) yükləmədə yük itkisinin kəskin azalması
E) boşaltmada yük itkisinin kəskin azalması

46. Aşağıdakılardan hansı xüsusişədirilmiş hərəkət tərkiblərinin standart bortlu avtomobillərlə müqayisədə çatışmayan cəhəti deyildir?

- A) yüklərin saxlanması keyfiyyətinin yüksək olması
B) əks istiqamətdə avtomobildən istifadənin çətinləşməsi
C) avtomobilin yükötürmə qabiliyyətinin azalması
- D) peşəkar sürücülər tələb olunması
E) daşımaların maya dəyəri artması

47. Aşağıdakılardan hansı fiziki vəziyyətinə görə yüklərin siniflərinə aid deyil?

- A) isti (asfalt, bitum)
B) bərk, plastik
- D) tozlanan
E) maye

C) qazşəkilli

48. Aşağıdakılardan hansı yükləmə - boşaltma üsuluna görə yüklərin növünə aid deyil?

A) canlı

B) ədədi

C) qalaq

D) süzülən

E) diyirlənən

49. Daşıma zamanı qabarit ölçüləri yol hərəkəti qaydalarının pozulmasına səbəb olan yüklər hansı yüklərdir?

A) iri qabaritli

B) kiçik qabaritli

C) normal

D) böyük kütləli

E) ağır çəkili

50. Daşıma zamanı qabarit ölçüləri yol hərəkəti qaydalarının pozulmasına səbəb olmayan yüklər hansı yüklərdir?

A) normal

B) kiçik qabaritli

C) iri qabaritli

D) uzunölçülü

E) heç birisi

51. Aşağıdakılardan hansı daşınma və saxlanma şərtinə görə yüklərin qrupuna daxil deyil?

A) tozlanan

B) adi və antisanitar

C) pis qoxulu

D) tez xarab olan

E) canlı

52. Aşağıdakılardan hansı təhlükəli yüklər qrupuna aid deyil?

A) səpələnən yüklər

B) az təhlükəli yüklər

C) tozlanan yüklər

D) isti yüklər

E) radioaktiv yüklər

53. Beynəlxalq standartlara uyğun təhlükəli yüklərin 7 – ci sinfinə hansı yüklər aiddir?

A) radioaktiv maddələr

B) turşu maddələr və peroksid

C) zəhərli və infeksiya maddələr

D) aşındırıcı və korroziya maddələr

E) tez alıxan mayelər

54. Aşağıdakılardan hansı markalanmanın növü sayılmır?

A) istehlakçı markalanması

B) əmtəə markalanması

C) yük markalanması

D) nəqliyyat markalanması

E) xüsusi markalanma

55. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

... markalanması istehsalçı tərəfindən istehlakçı üçün nəzərdə tutulur və informasiya və ya reklam xarakteri daşıyır.

A) Əmtəə

B) Yük

C) Nəqliyyat

D) Xüsusi

E) İstehsalçı

56. Yük markalanmasında hansı məlumat göstərilir?

- A) yükləyicinin adı
- B) göndərmə məntəqəsinin adı
- C) yükləyicinin adı
- D) yükalanların adları
- E) təyinat məntəqəsinin adı

57. Nəqliyyat markalanmasına hansı aid deyil?

- A) yükləyicinin adı
- B) əsas yazılar
- C) məlumatlandırıcı yazılar
- D) xəbərdar edici nişanlar
- E) əlavə yazılar

58. Xüsusi markalanmada hansı xüsusi göstəriş verilmir?

- A) sənədlərin təhvil verilməsi
- B) yükün daşınması
- C) yükün saxlanması
- D) yükləmə işlərinin düzgün yerinə yetirilməsi
- E) boşaltma işlərinin düzgün yerinə yetirilməsi

59. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

... yerinə yetirilmiş və ya müəyyən dövr ərzində yerinə yetirilməli olan nəqliyyat işinin ton · km- lə miqdarıdır.

- A) Yük dövriyyəsi
- B) Daşıma həcmi
- C) Yük axını
- D) Məhsuldarlıq
- E) Daşıma tarifi

60. Yük axını hansı formada verilə bilər?

- A) kartoqrama
- B) hiperbola
- C) çevrə
- D) ellips
- E) sinusoid

61. Cümləni tamamlayın

Avtomobilin vahid zamanda daşıdığı yükün tonla və yerinə yetirdiyi nəqliyyat işinin ton·km- lərlə miqdarı ... adlanır.

- A) məhsuldarlıq
- B) kuzasının həcmi
- C) mühərrikin litraji
- D) onun götürdüyü yük
- E) yanacaq sərfinin

62. $W_Q = q_n \gamma_{st} Z_g$ düsturu nəyin ifadəsidir?

- A) tonla saatlıq məhsuldarlığın
- B) avtomobilin maya dəyərinin
- C) avtomobilin nəqliyyat işinin
- D) mühərrikin gücünün
- E) yanacaq sərfinin

63. $W_P = q_n \gamma_{st} Z_g l_{y,y}$ düsturu nəyin ifadəsidir?

- A) ton·km-lə saatlıq məhsuldarlığın
- B) tonla saatlıq məhsuldarlığın
- C) illik məhsuldarlığının
- D) sürücünün iş vaxtının
- E) mühərrikin gücünün

64. $t_g = t_{hər} + t_{y-b}$ düsturu nəyin ifadəsidir?

A) bir gedişə sərf olunan vaxtın

B) saatlıq məhsuldarlığın

C) texniki sürətin

D) gedişlərin sayının

E) ümumi yürüşün

65. $t_g = t_{hər} + t_{y-b}$ düsturunda $t_{hər}$ nəyin ifadəsidir?

A) hərəkətə sərf olunan vaxtın

B) ümumi yürüşün

C) texniki sürətin

D) dövr vaxtının

E) bunların heç birinin

66. $t_g = t_{hər} + t_{y-b}$ düsturunda t_{y-b} nəyin ifadəsidir?

A) yükləmə-boşaltma vaxtının

B) hərəkət vaxtının

C) boş dayanma vaxtının

D) bir gedişə sərf olunan vaxtın

E) texniki sürətin

67. $Z_g = \frac{1}{t_g}$ düsturunda t_g nəyin ifadəsidir?

A) gediş vaxtının

B) iş vaxtının

C) istirahət vaxtının

D) sıfırlı yürüşə sərf olunan vaxtının

E) yüklü yürüşə sərf olunan vaxtının

68. $l_g = l_{y,y} + l_b$ düsturunda $l_{y,y}$ nəyin ifadəsidir?

A) yüklü yürüşün

B) boş yürüşün

C) sıfırlı yürüşün

D) gediş məsafəsinin

E) yerinə yetirilən işin

69. $V_t = \frac{L_{üm}}{T_{hər}}$ düsturu nəyin ifadəsidir?

A) texniki sürətin

B) çətdırma sürətinin

C) kreyser sürətinin

D) istismar sürətinin

E) illik yürüşün

70. $\beta = \frac{L_y}{L_{üm}}$ düsturu nəyin ifadəsidir?

A) yürüşdən istifadə əmsalının

B) istismar sürətindən istifadədən

C) texniki sürətin qiymətindən

D) tutumdan istifadə əmsalının

E) yanacaqdan istifadə əmsalının

71. $\beta = \frac{L_y}{L_{üm}}$ düsturunda $L_{üm}$ nəyin ifadəsidir?

A) gün ərzindəki ümumi yürüşün

B) ton·km – lə nəqliyyat işinin

C) gün ərzindəki məhsuldar yürüşün

D) gün ərzindəki sıfırlı yürüşün

E) gün ərzindəki boş yürüşün

72. $\beta = \frac{L_y}{L_{\text{üm}}}$ düsturunda L_y nəyin ifadəsidir?

- A) gün ərzindəki yüklü yürüşün
- B) gün ərzindəki ümumi yürüşün
- C) gün ərzindəki sıfırlı yürüşün

- D) gün ərzindəki boş yürüşün
- E) tonla yük daşıma həcmnin

73. $W_P = q_n \gamma_{st} Z_g l_{y,y}$ düsturunda Z_g nəyin ifadəsidir?

- A) bir saatdakı gedişlərin sayı
- B) avtomobilin maya dəyərinin
- C) avtomobilin illik məhsuldarlığının

- D) avtomobilin gediş ərzindəki məhsuldarlığının
- E) avtomobilin məhsuldar yürüşünün

74. $W_P = q_n \gamma_{st} Z_g l_{y,y}$ düsturunda q_n nəyin ifadəsidir?

- A) nominal yükləyici qabiliyyətinin
- B) faktiki yükləyici qabiliyyətinin
- C) yükləmə-boşaltma vaxtının

- D) yüklü yürüş məsafəsinin
- E) texniki sürətin

75. Cümləni tamamlayın

Avtomobil nəqliyyatı ilə yük daşımalarının yerinə yetirilməsi ilə əlaqədar çəkilən xərclərdən nəqliyyat məhsul vahidi üçün hesablanan ... xərc adlanır.

- A) maya dəyəri
- B) əmək haqqı
- C) yükləmə çəkilən xərcə

- D) 1 ton yükün qiymətinə
- E) yanacağın qiymətinə

76. Cümləni tamamlayın

Daşımaların maya dəyəri ... və yükləmə - boşaltmaya aid xərclərin cəmindən ibarətdir.

- A) avtomobillərin hərəkəti ilə əlaqədar
- B) ekspedisiya əməliyyatları xərcləri
- C) sürücülərin istirahət xərcləri

- D) əmək haqqı xərcləri
- E) anbar xərcləri

77. $X_k = \frac{A_m \cdot t_{dk} \cdot n_k}{t_d}$ düsturunda t_{dk} nəyi ifadə edir?

- A) konteynerlərin dövrünün davamətmə müddətinin
- B) avtomobillərdə yerləşmiş konteynerlərin sayının
- C) avtomobilin dövrünün davamətmə müddətinin

- E) konteynerlərin tələb olunan sayının
- D) konteynerlərin ümumi sayının

78. $X_k = \frac{A_m \cdot t_{dk} \cdot n_k}{t_d}$ düsturunda n_k nəyi ifadə edir?

- A) avtomobillərdə yerləşmiş konteynerlərin sayını
- B) konteynerlərin dövrünün davamətmə müddətinin
- C) avtomobilin dövrünün davamətmə müddətini

- D) konteynerlərin ümumi sayını
- E) konteynerlərin tələb olunan sayını

79. $X_a = \frac{Q \cdot t_{da}}{G_{is} \cdot q_a \cdot \gamma_a}$ düsturunda t_{da} nəyi ifadə edir?

- A) altlıqların dövr vaxtını
- B) yeşik şəkilli altlıqların sayını
- C) yastı səth tipli altlıqların sayını

- D) dayaqlı altlıqların dövr vaxtını
- E) altlıqların boşaldılması vaxtını

80. $X_k = \frac{A_m \cdot t_{dk} \cdot n_k}{t_d}$ düsturu nəyi ifadə edir?

- A) konteynerlərin tələb olunan sayını
- B) yüklü konteynerlərin sayını
- C) boşaldılmış konteynerlərin sayını

- D) tranzit konteynerlərin sayını
- E) xüsusişdirilmiş konteynerlərin sayını

81. $\gamma_{st} = \frac{q_f}{q_n}$ düsturunda q_f nəyi ifadə edir?

- A) avtomobilə yüklənmiş faktiki yükün tonla miqdarı
- B) gün ərzində daşınmalı olan yükün tonla miqdarı
- C) gün ərzində faktiki daşınmış yükün tonla miqdarı

- D) gün ərzində yüklənən yükün tonla miqdarı
- E) gün ərzində boşaldılan yükün tonla miqdarı

82. Aşağıdakılardan hansı maya dəyərində dəyişən xərc deyil?

- A) işçilərin əmək haqqı
- B) şin və texniki qulluq xərcləri
- C) amortizasiya ayırmaları

- D) yanacaq xərcləri
- E) istismar materialı xərcləri

83. Aşağıdakılardan hansı maya dəyərində sabit xərc sayılır?

- A) üstəlik xərclər
- B) amortizasiya ayırmaları
- C) cari təmir xərcləri

- D) yanacaq xərcləri
- E) müəssisənin əsaslı təmir xərcləri

84. $S_t = S_{t \cdot km} \cdot l_{y,y}$ düsturu nəyin ifadəsidir?

- A) 1 ton yük daşınmasının maya dəyərinin
- B) şin, texniki qulluq və cari təmir xərcləri
- C) sabit xərclərin

- D) amortizasiya ayırmalarının
- E) sürücülərin əmək haqqı

85. $S_t = S_{t \cdot km} \cdot l_{y,y}$ düsturunda $S_{t \cdot km}$ nəyin ifadəsidir?

- A) 1 ton·km-in maya dəyərinin
- B) dəyişən xərclərinin
- C) sabit xərclərinin

- D) texniki qulluq və cari təmir xərclərinin
- E) sürücülərin əmək haqqının

86. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Dəyişən xərclər C_d hərəkət tərkibinin 1km yürüşünə, ... C_s isə onun 1 saatlıq işinə görə hesablanır.

- A) sabit xərclər
- B) dəyişən xərclər
- C) üstəlik xərclər

- D) əmək haqqı xərcləri
- E) təmir xərcləri

87. $T = M(1 + G)$ düsturu nəyin ifadəsidir?

- A) yük daşıma tarifi

- D) ümumi xərclərin

- B) sabit xərclərin
C) əmək haqqının
- E) amortizasiya xərclərinin

88. $T = M(1 + G)$ düsturunda M nəyin ifadəsidir?

- A) maya dəyərinin
B) sabit xərclərin
C) dəyişən xərclərin
- D) əmək haqqının
E) yük daşıma tarifinin

89. $T = M(1 + G)$ düsturunda G nəyin ifadəsidir?

- A) faizlə gəlirin
B) dəyişən xərclərin
C) maya dəyərinin
- D) əmək haqqının
E) sabit xərclərin

90. Daşımaçı müqavilə münasibətlərində olduğu yük sahiblərini tariflərdə nəzərdə tutulan dəyişikliklər barədə neçə gündən gec olmayaraq xəbərdar etməlidir?

- A) 15 gündən
B) 10 gündən
C) 5 gündən
- D) 20 gündən
E) 25 gündən

91. Yük nəqliyyat vasitələrinin səmərəli növlərinin seçilməsində hansı amil nəzərə alınmır?

- A) daşıma məsafəsi
B) səmərəlilik
C) istismar keyfiyyətləri
- D) istismar şəraiti
E) ətraf mühit şəraiti

92. Müasir yük avtomobillərinin keyfiyyəti hansı göstərici ilə qiymətləndirilmir?

- A) yükün növü ilə
B) istismar keyfiyyətləri ilə
C) tətbiq olunmasının səmərəliliyi ilə
- D) onun texniki səviyyəsi ilə
E) avtomobilin dəyəri ilə

93. Cümləni tamamlayın

Respublikamızda ... fəaliyyəti ilə əlaqədar münasibətlər Az. Respublikasının “Nəqliyyat haqqında” qanunvericiliyi və digər normativ hüquqi aktları ilə tənzimlənir.

- A) nəqliyyat
B) biznes
C) beynəlxalq
- D) ticarəti
E) təhsil

94. Avtonəqliyyat vasitələri ilə yük daşımaların yerinə yetirərkən ilkin əsas hansı sənəddən istifadə olunur?

- A) yol vərəqəsi
B) qeydiyyat jurnalı
C) yükün sertifikatından
- D) yazılı müqavilə
E) şifahi müqavilə

95. Yol vərəqəsində hansı məlumat qeyd olunmur?

- A) sürücünün əmək haqqı
B) sürücü, müşayiət edən şəxs
- D) yanacaq - sürtgü materialları haqqında
E) avtonəqliyyat vasitəsi haqqında

C) sifarişçisi haqqında

96. Yol vərəqəsində hansı şəxsin imzası olmamalıdır?

A) yükləyicinin

D) tibb işçisinin

B) dispetçerin

E) sürücünün

C) mexanikin

97. Yük daşıma müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, əmtəə - nəqliyyat qaiməsi kim tərəfindən tərtib edilir.

A) yükgöndərən

D) sürücü

B) dispetçer

E) texnik

C) mexanik

98. Cümləni tamamlayın.

Əmtəə - nəqliyyat qaiməsinin yük bölməsində ... haqqında məlumatlar verilir.

A) yük və yükgöndərən

D) dispetçer

B) mexanik

E) sürücü

C) texnik

99. Cümləni tamamlayın.

Əmtəə - nəqliyyat qaiməsinin nəqliyyat bölməsində ... haqqında məlumatlar yazılır.

A) yüklən

D) hərəkət tərkibinin iş göstəriciləri

B) yükləmə əməliyyatları

E) boşaltma əməliyyatları

C) hərəkət tərkibi

100. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Avtomobil nəqliyyatı ... və müştərilər arasında qarşılıqlı münasibətlər Azərbaycan Respublikasının «Avtomobil nəqliyyatı haqqında» Qanunu və digər normativ aktlara əsasən nizamlanır.

A) təşkilatları

D) ticarətçilər

B) istifadəçilər

E) nəzarətçilər

C) yükləyicilər

101. Aşağıdakılardan hansı nəqliyyat müəssisələri ilə müştərilər arasında bağlanan müqavilədə göstərilir?

A) sifarişin verilmə müddəti, öhdəliklər

D) qəbul edilən sanksiyalar

B) daşıma şəraiti, ekspedisiya əməliyyatları

E) avtonəqliyyat vasitəsinin tipi

C) yükün xarakteri

102. Yol vərəqəsinin hazırlanmasında kimin iştirakına icazə verilmir?

A) sürücünün

D) yükləyicinin

B) dispetçerin

E) yük alanın

C) mexanikin

103. $\gamma_d = \frac{P_f}{P_{m\ddot{u}mk}}$ düsturu nəyin ifadəsidir?

- A) faktiki yerinə yetirilmiş ton·km – lə nəqliyyat işinin
B) avtomobilin yükləyici qabiliyyətindən istifadənin
C) yürüşdən istifadə əmsalının

- D) sıfırlı yürüşdən istifadə əmsalının
E) təkrarlıq əmsalının

104. $\gamma_d = \frac{P_f}{P_{m\ddot{u}mk}}$ düsturunda $P_{m\ddot{u}mk}$ nəyin ifadəsidir?

- A) yerinə yetirilməsi mümkün olan ton·km - lə nəqliyyat işinin
B) yerinə yetirilməsi mümkün olan yükün tonla miqdarının
C) yerinə yetirilmiş yüklü yürüşün

- D) boş yürüşün
E) tonla faktiki yükün

105. $V_i = \frac{L}{T_n}$ düsturu nəyin ifadəsidir?

- A) istismar sürətinin
B) texniki sürətin
C) ani sürətin

- D) çatdırma sürətinin
E) maksimum sürətin

106. Keçiciliyi artırılmış və yüksək keçicilikli avtomobillər hansı yol şəraiti üçün nəzərdə?

- A) ağır yol və yolsuzluq şəraiti üçün
B) torpaq yollar üçün
C) asfalt – beton örtüklü yollar üçün

- D) çınqıl örtüklü yollar üçün
E) təkmilləşdirilmiş örtüklü yollar üçün

109. Uzunlana bilən qoşqular hansı yüklərin daşınması üçün nəzərdə tutulur?

- A) uzunölçülü yüklərin
B) təhlükəli yüklərin
C) tez xarab olan yüklərin

- D) kənd təsərrüfatı yüklərinin
E) ağır çəkili yüklərin

110. Kiçik yükləyici qabiliyyətli avtomobillər, əsasən hansı yüklərin daşınması üçün nəzərdə tutulur?

- A) ticarət yüklərinin
B) partiya yüklərinin
C) ağır çəkili yüklərin

- D) kütləvi yüklərin
E) tez xarab olan yüklərin

111. Sistemlər hansı yüklər üçün nəzərdə tutulur?

- A) maye və tozlanan yüklər üçün
B) metal yüklər üçün
C) ərzaq yükləri üçün

- D) qalaq və səpələnən yüklər üçün
E) ağır çəkili yüklər üçün

112. Yük avtomobilinin iki qoşqu ilə buraxıla bilən uzunluğu nə qədər olur?

- A) 24m
B) 20m
C) 26m

- D) 22m
E) 18m

113. Cümləni tamamlayın.

Daşınmış və müəyyən dövr ərzində daşınması zəruri olan yükün tonla miqdarı ... adlanır.

- A) daşıma həcmi

- D) məhsuldarlıq

B) nəqliyyat işi
C) yük dövriyyəsi

E) çeşidlənmiş yük

114. III sinif yüklər üçün avtomobilin yükləmə qabiliyyətindən istifadə əmsalı hansı hədlərdə dəyişir?

A) 0,51 – 0,70

D) 0,41 – 0,50

B) 0,71 – 0,90

E) 0,31 – 0,40

C) 0,91 – 1,0

115. Xüsusilə çətin iqlim şəraitli zonalarda avtomobilin istismarının mühüm şərti onun hansı keyfiyyəti sayılır.

A) təsirlərə tez hazırlıq

D) uzunömürlülük

B) yanacaq qənaətcilliyi

E) etibarlılıq

C) sürətlənmə

116. Yerli konteynerlər yüklərin hansı nəqliyyatla daşınmasında tətbiq olunur?

A) avtomobil nəqliyyatı

D) hava nəqliyyatı

B) dəmir yolu nəqliyyatı

E) qarışıq nəqliyyat

C) dəniz nəqliyyatı

117. Tara nədir?

A) məhsulu yerləşdirmək üçün qab

D) məhsulun adını yazmaq üçün yer

B) məhsulun çəkisi ölçmək üçün qab

E) məhsulun xalis kütləsi

C) məhsulun üzərindəki işarə

118. $l_g = l_{y,y} + l_b$ düsturu nəyin ifadəsidir?

A) gediş məsafəsinin

D) sıfırlı yürüş məsafəsinin

B) yüklü yürüş məsafəsinin

E) məhsuldar yürüşü

C) boş yürüş məsafəsinin

119. $l_g = l_{y,y} + l_b$ düsturunda l_b nəyin ifadəsidir?

A) boş yürüşün

D) ümumi yürüşün

B) yüklü yürüşün

E) boş gedişin

C) sıfırlı yürüşün

120. $\beta_g = \frac{l_{y,y}}{l_{y,y} + l_b}$ düsturu nəyin ifadəsidir?

A) gedişdə yürüşdən istifadə əmsalının

D) gündəlik avtomobildən istifadə əmsalının

B) ümumi yürüşdən istifadə əmsalının

E) gedişdə sürücüdən istifadə əmsalının

C) gedişdə avtomobildən istifadə əmsalının

121. Hərəkət tərkibi yük daşımaları yerinə yetirərkən keçdiyi yola nə deyilir?

A) marşrut

D) boş yürüş

B) yürüş

E) sıfırlı yürüş

C) məhsuldar yürüş

122. Daşıma haqqının ödənilməsi sistemi nə adlanır?

- A) **tarif**
- B) maya dəyəri
- C) əmək haqqı
- D) ekspedisiya xərci
- E) üstəlik xərc

123. Yükün üzərinə xüsusi yazı və işarələrin əlavə olunması nə adlanır?

- A) **markalanma**
- B) qablaşdırma
- C) çeşidləmə
- D) qiymətləndirmə
- E) fərqlənmə

124. $\eta_{q.m} = \frac{P_{max}}{P_{or}}$ düsturu nəyi ifadə edir?

- A) **yük dövriyyəsinin qeyri - müntəzəmliyini**
- B) boşaltma məntəqəsinin işinin qeyri - müntəzəmliyini
- C) yükləmə məntəqəsinin işinin qeyri - müntəzəmliyini
- D) daşıma həcmının qeyri - müntəzəmliyini
- E) sürücünün işinin qeyri - müntəzəmliyini

125. Aşağıdakılardan hansı nəqliyyat prosesinin alt prosesidir?

- A) **daşıma prosesi**
- B) yükün çəkilməsi prosesi
- C) yükün çeşidlənməsi prosesi
- D) yükün hazırlanması prosesi
- E) sənədlərin hazırlanması prosesi

126. Hərəkət tərkibinin istismar keyfiyyətlərinin öyrənilməsinin əsas məqsədi nədir?

- A) **daşımaların maya dəyərinin azaldılması**
- B) yük götürmədən qabiliyyətinin yüksəldilməsi
- C) daşımalarda yüklü yürüşün azaldılması
- D) daşımalarda boş yürüşün artırılması
- E) texniki hazırlıq dərəcəsinin yüksəldilməsi

127. Yük daşıma həcmi hansı vahidlə ölçülür?

- A) **tonla**
- B) kilometrə
- C) saatla
- D) ton · km – lə
- E) ton · saatla

128. Yük daşıma həcmının dəqiq hesabını aparmaq mümkün olduqda hansı tarif tətbiq olunur?

- A) **işəmuzd tarif**
- B) kilometr hesabı tarif
- C) vaxtamuzd tarif
- D) ton·km hesabı tarif
- E) ton·saat hesabı tarif

129. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Hərəkət tərkibinin ... dedikdə daşıyan yükün tonla və ya görülən nəqliyyat işinin ton · km-lə miqdarı başa düşülür.

- A) **məhsuldarlığı**
- B) ümumi yürüşü
- C) naryadda olma vaxtı
- D) marşrutda olma vaxtı
- E) məhsuldar yürüşü

130. İstehsal taraları nə üçün nəzərdə tutulur.

- A) yükləri istehsalatda saxlamaq üçün
- B) yükləri istehlakçılara çatdırmaq üçün
- C) yükləmə - boşaltmanın səmərəli təşkili üçün
- D) daşıma işlərini yaxşılaşdırmaq üçün
- E) yüklərin təhlükəsizliyini təmin etmək üçün

131. Daşıma həcmının qeyri – müntəzəmlik dərəcəsi nə ilə xarakterizə olunur?

- A) qeyri-müntəzəmlik əmsalı ilə
- B) daşınan yükün həcmi ilə
- C) maksimum daşıma həcmi ilə
- D) orta daşıma həcmi ilə
- E) təkrarlıq əmsalı ilə

132. $\alpha_{\zeta} = \frac{AG_{is}}{AG_s}$ düsturu nəyi ifadə edir?

- A) parkının xəttə çıxış əmsalını
- B) avtomobilin xəttə çıxış əmsalını
- C) parkın xəttə iş vaxtını
- D) parkın texniki hazırlıq əmsalını
- E) bir iş günündə parkın xəttə çıxış əmsalını

133. $\alpha_{\zeta} = \frac{G_{is}}{G_s}$ düsturunda G_{is} nəyi ifadə edir?

- A) avtomobilin istismarda olma günlərin sayını
- B) ilin təqvim günlərinin sayını
- C) təmirdə olma günlərinin sayını
- D) istismara hazır olma günlərin sayını
- E) boş dayanma günlərin sayını

134. Yük axınının daşıma həcmindən fərqi nədir?

- A) yük axınının istiqamətinin məlum olması
- B) yük axınının müntəzəm olması
- C) yük axınının böyük olması
- D) yük axınının intensiv olması
- E) yük axınının daimi olması

135. $\alpha_{\zeta} = \frac{AG_{is}}{AG_s}$ düsturunda AG_s nəyi ifadə edir?

- A) siyahı avtomobil·günlərin sayını
- B) təmirdə olma avtomobil·günlərin sayını
- C) istismarda olan avtomobil·günlərin sayını
- D) istismara hazır olma avtomobil·günlərin sayını
- E) boş dayanma avtomobil·günlərin sayını

136. Cümləni tamamlayın

Hərəkət tərkibinin yükləyici qabiliyyətindən istifadənin statiki əmsalı dinamiki əmsalına gün ərzində müxtəlif miqdarda yüklər ... daşındıqda bərabər olmur.

- A) müxtəlif məsafəyə
- B) müxtəlif istiqamətə
- C) eyni məsafəyə
- D) eyni istiqamətə
- E) müxtəlif qiymətə

137. Yük dövriyyəsinin qeyri – müntəzəmlik dərəcəsi nə ilə xarakterizə olunur?

- A) qeyri – müntəzəmlik əmsalı ilə
- B) daşınan yükün həcmi ilə
- C) maksimum yük dövriyyəsi ilə
- D) daşıma məsafəsi ilə
- E) təkrarlıq əmsalı ilə

138. $\gamma_{st} = \frac{Q_f}{q_n Z_g}$ düsturunda Z_g nəyin ifadəsidir?

- A) iş günündəki gedişlərin sayının
- B) işə çıxan sürücülərin sayının
- C) xətdə işləyən avtomobillərin sayının
- D) yükləmə məntəqələrinin sayının
- E) boşaltma məntəqələrinin sayının

139. Hərəkət tərkibi parkının texniki hazırlıq əmsalı nəyi xarakterizə edir?

- A) parkın texniki sazlıq dərəcəsinə
- B) parkın inventar sayını
- C) parkın siyahı avtomobil sayını
- D) parkdan istifadə səviyyəsini
- E) parkda boş dayanan avtomobillərin sayını

140. $\alpha_t = \frac{A_{t,h}}{A_s}$ düsturu nəyin ifadəsidir?

- A) iş günündə parkın texniki hazırlıq əmsalının
- B) iş günündə parkın xəttə çıxış əmsalının
- C) iş günündə yürüşdən istifadə əmsalının
- D) iş günündə parkın inventar sayını
- E) iş günündə parkın siyahı sayını

141. $\alpha_t = \frac{A_{t,h}}{A_s}$ düsturunda $A_{t,h}$ nəyin ifadəsidir?

- A) parkın istismara hazır avtomobillərin sayının
- B) parkın təmirdə olan avtomobillərinin sayının
- C) parkın boşaltmada olan avtomobillərinin sayının
- D) xətdə işləyən avtomobillərinin sayının
- E) yükləmədə olan avtomobillərinin sayının

142. $\alpha_t = \frac{A_{t,h}}{A_s}$ düsturunda A_s nəyin ifadəsidir?

- A) parkın siyahı avtomobil sayının
- B) parkın inventar sayının
- C) parkın saz avtomobillərinin sayının
- D) parkın nasaz avtomobillərinin sayının
- E) parkın xətdəki avtomobillərinin sayının

143. Tək sürücü ilə işin təşkilində avtomobil sutka ərzində nə qədər işdə ola bilər?

- A) 12 – 14 saat
- B) 10 – 12 saat
- C) 6- 8 saat
- D) 16 - 18 saat
- E) 8 – 10 saat

144. Hərəkət tərkibi parkının xəttə çıxış əmsalı nəyi xarakterizə edir?

- A) parkın xəttə çıxış səviyyəsini
- B) parkın texniki sazlıq dərəcəsinə
- C) parkın istismara hazırlıq dərəcəsinə
- D) parkın təmirdə olma dərəcəsinə
- E) parkın texniki xidmət səviyyəsini

145. $\alpha_{\zeta} = \frac{A_{is}}{A_s}$ düsturunda A_{is} nəyin ifadəsidir?

- A) parkın xətdə işləyən avtomobillərinin sayının
- B) istismara hazır avtomobillərin sayının
- C) parkın yükləmədə olan avtomobillərinin sayının
- D) təmirdə olan avtomobillərinin sayının
- E) parkın avtomobillərinin sayının

146. Avtomobillə yük daşınması müqaviləsinin bağlanmasında hansı tərəflər iştirak edir?

- A) daşıyıcı və yükləndirən
B) yük alan və yük göndərən
C) dispetçerlə yük alan

- D) yük göndərən ilə dispetçer
E) yük alanla ekspeditor

147. Xüsusilə böyük yükləndirə qabiliyyətli avtomobillər hansı yüklərin daşınmasında istifadə olunur.

- A) ağır çəkili yüklərin
B) tez xarab olan yüklərin
C) ticarət yüklərinin

- D) ərzaq yüklərinin
E) kənd təsərrüfatı yüklərinin

148. Cümləni tamamlayın.

Həcmi 1m^3 -dən az olmayan, yüklərin daşınmasında dəfələrlə istifadə oluna bilən yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsi üçün tərtibatla təchiz olunmuş, yükləri qısamüddətli saxlamaq üçün nəzərdə tutulan nəqliyyat avadanlığı. ... adlanır.

- A) konteyner
B) kontreyler
C) kuza

- D) anbar
E) routreyler

149. Hərəkət tərkibinin yükləndirə qabiliyyəti kim tərəfindən müəyyənləşdirilir?

- A) istehsalçı zavod
B) avtonəqliyyat müəssisəsi
C) yükləndirən müəssisə

- D) DYP tərəfindən
E) mexanik tərəfindən

150. Yəhərli dartqılar hansı qoşqu hərəkət tərkibi ilə işləmək üçün nəzərdə tutulur.

- A) yarımqoşqularla
B) çox oxlu qoşqularla
C) bir oxlu qoşqularla

- D) iki oxlu qoşqularla
E) uzadılabilən qoşqularla

151. Yol ... görə "A" qrupuna tək oxdan yol səthinə düşən kütləsi 10t, qoşa oxdan düşən kütləsi 18t, tam kütləsi 44t –a qədər olan avtomobillər və avtoqatarlar daxildir.

- A) məhdudiyyətinə
B) istiqamətinə
C) örtüyünə

- D) virajına
E) ayriliyinə

152. Cümləni tamamlayın.

Avtomobil nəqliyyatı ilə yük daşımalarının yerinə yetirilməsi ilə əlaqədar çəkilən xərclərdən ... vahidi üçün hesablanan xərc maya dəyəri adlanır.

- A) nəqliyyat məhsulu
B) istehsal məhsulu
C) əmək haqqı

- D) üstəlik xərc
E) xalis gəlir

153. Aşağıdakı ifadələrdən hansı yığma – paylama marşrutlarında gedişlərin sayının ifadəsidir?

- A) $m = n_d$
B) $m = 2n_d$
C) $m = n_d + 2$

- D) $m = 2n_d - 1$
E) $m = n_d + 1$

154. Taralı və tarasız ədədi yüklər hansı daşımalarda paketlənir?

- A) böyük partiyalı daşımalarda
- B) kütləvi daşımalarda
- C) kiçik partiyalı daşımalarda

- D) mərkəzləşdirilmiş daşımalarda
- E) yaxın məsafələrə daşımalarda

155. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunu nə vaxt qəbul edilmişdir?

- A) 04. 07.2008 - ci ildə
- B) 08. 03. 1997 – ci ildə
- C) 12. 10. 2003 –cü ildə

- D) 16.07. 20012 – ci ildə
- E) 04. 03.2008 - ci ildə

156. Nəqliyyat prosesinin iştirakçıları yükləndirən, yüklənən və avtonəqliyyat müəssisəsi arasında dəqiq vəzifə bölgüsü mövcud olan daşımlar hansı daşımalardır?

- A) mərkəzləşdirilmiş daşımlar
- B) birbaşa daşımlar
- C) qarışıq daşımlar

- D) qeyri- mərkəzləşdirilmiş daşımlar
- E) yunimodal daşımlar

157. Tranzit konteynerlər hansı rabitələrdə yük daşımlar üçün nəzərdə tutulur?

- A) qarışıq rabitələrdə
- B) birbaşa rabitələrdə
- C) müntəzəm rabitələrdə

- D) sahələr sistemində
- E) yerli daşımalarda

158. Marşrutun başlanğıc və son dayanacaqları arasındakı yolun uzunluğu nə adlanır.

- A) marşrutun uzunluğu
- B) gedişin uzunluğu
- C) aşırımın uzunluğu

- D) məhsuldar yürüş
- E) sıfırlı yürüşün uzunluğu

159. Cümləni tamamlayın

Naryadda olma vaxtı hərəkət tərkibinin parkdan çıxıb parka qayıdanadək keçən ... ölçülür.

- A) vaxtla
- B) yürüşlə
- C) boş yürüşlə

- D) tariflə
- E) yüklü yürüşlə

160. $t_d = \frac{L_M}{V_T} + t_{y.b} + t_j(n_a - 1)$ düsturu nəyin ifadəsidir?

- A) yığma – paylama marşrutunda dövr vaxtının
- B) müntəzəm marşrutlarda dövr vaxtının
- C) birbaşa şəhərlərarası daşımalarda dövr vaxtının

- D) halqavari marşrutda dövr vaxtının
- E) rəqqasi marşrutda dövr vaxtının

161. HT- dən müəyyən vaxt ərzində istifadə olunduqda və daşımanın kəmiyyət xarakteristikasını təyin etmək qeyri - mümkün və ya qeyri - rəşional olduqda hansı tarif tətbiq olunur?

- A) vaxtamuzd tarif
- B) kilometr hesabı tarif
- C) işəmuzd tarif

- D) ton·km hesabı tarif
- E) ton hesabı tarif

162. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Marşrutlaşma dedikdə elə hərəkət marşrutunun tərtib olunması başa düşülür ki, həmin marşrutda hərəkət tərkibinin ... daha yüksək olması təmin olunsun.

A) yürüşdən istifadə əmsalının

B) texniki hazırlıq əmsalının

C) xəttə çıxış əmsalının

D) sıfırlı yürüşdən istifadə əmsalının

E) orta daşıma məsafəsinin

163. $Q_y = \frac{t_y + t_{a-q}}{i_d}$ düsturu nəyi ifadə edir?

A) yükləmədə olan qoşquların sayını

B) boşaltmada olan qoşquların sayını

C) hərəkətdə olan qoşquların sayını

D) meydançada olan qoşquların sayını

E) təmirdə olan qoşquların sayını

164. $Q_y = \frac{t_y + t_{a-q}}{i_d}$ düsturunda i_d nəyi ifadə edir?

A) dartqıların hərəkət intervalını

B) dartqıların texniki sürətini

C) konteynerlərin dövr vaxtını

D) dartqıların hərəkət tezliyini

E) dartqıların təmirdə olma vaxtını

165. $Q_y = \frac{t_y + t_{a-q}}{i_d}$ düsturunda t_{a-q} nəyi ifadə edir?

A) qoşquların açılıb - qoşulma vaxtını

B) qoşqunun yükləmə - boşaltma vaxtını

C) yükləmə - boşaltmada olan qoşquların sayını

D) avtomobil dartqının dövr vaxtını

E) avtomobil dartqının təmir vaxtını

166. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Yükləmə (boşaltma) məntəqəsinin ... dedikdə məntəqədən göndərilən hərəkətə hazır (yüklənmiş və ya boşaldılmış) avtomobillər arasında keçən vaxt başa düşülür.

A) iş ritmi

B) interval

C) gediş

D) dövr

E) tezlik

167. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Avtomobillərin ... yükləmə və ya boşaltma məntəqəsinə daxil olan (yola salınan) avtomobillər arasındakı keçən vaxtdır.

A) hərəkət intervalı

B) iş ritmi

C) hərəkət tezliyi

D) boşaltma vaxtı

E) yükləmə vaxtı

168. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

... bir ton yükün orta daşıma uzaqlığı olub, yerinə yetirilmiş nəqliyyat işinin ton·km - lə miqdarınının həmin müddətdəki daşıma həcmnin tonla miqdarına nisbətindən təyin olunur.

A) Orta daşıma məsafəsi

B) Orta gediş məsafəsi

D) Orta boş yürüş məsafəsi

E) Orta sıfırlı yürüş məsafəsi

C) Orta yürüş məsafəsi

169. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

... hərəkət tərkibinin orta yürüşü olub, gün ərzindəki ümumi yüklü yürüşün gedişlərin sayına nisbətindən təyin olunur.

A) Gedişin orta uzunluğu

B) Orta daşıma məsafəsi

C) Boş yürüş məsafəsi

D) Sıfırlı yürüş məsafəsi

E) Ümumi yürüşün uzunluğu

170. $T_n = T_m + T_0$ düsturunda T_m nəyi ifadə edir?

A) hərəkət tərkibinin marşrutda olma vaxtını

B) sıfırlı yürüşə sərf olunan vaxtı

C) yüklü yürüşə sərf olunan vaxtı

D) boş yürüşə sərf olunan vaxtı

E) hərəkət tərkibinin naryadda olma vaxtını

171. $T_n = T_m + T_0$ düsturunda T_0 nəyi ifadə edir?

A) sıfırlı yürüşə sərf olunan vaxtı

B) yüklü yürüşə sərf olunan vaxtı

C) boş yürüşə sərf olunan vaxtı

D) hərəkət tərkibinin marşrutda olma vaxtını

E) hərəkət tərkibinin naryadda olma vaxtını

172. $L_{\text{üm}} = L_g + L_0$ düsturu nəyin ifadəsidir?

A) ümumi yürüşünün

B) məhsuldar yürüşün

C) sıfırlı yürüşün

D) yüklü yürüşün

E) boş yürüşün

173. $T_n = T_m + T_0$ düsturu nəyin ifadəsidir?

A) naryadda olma vaxtının

B) marşrutda olma vaxtının

C) təmirdə olma vaxtının

D) yükləmədə olma vaxtının

E) boşaltmada olma vaxtının

174. Cümləni tamamlayın.

Saatlıq qrafiki tərtib olunarkən daşımaların iştirakçısı olan hər üç tərəflə - avtonəqliyyat müəssisəsi, ... və yükalanla razılaşdırılmalıdır.

A) yükəgöndərən

B) hazırlıq məntəqəsi

C) mərkəzi anbarla

D) çeşidləmə məntəqəsi

E) təmir müəssisəsi

175. Cümləni tamamlayın

Əks istiqamətdə ... rəqqasi marşrutda yürüşdən istifadə əmsalı $0,5 < \beta < 1,0$ olur.

A) əks istiqamətdə natamam yüklü yürüşlü

B) əks istiqamətdə müntəzəm sıfırlı yürüşlü

C) düz istiqamətdə yüklü yürüşlü

D) tam yüklü yürüşlü

E) əks istiqamətdə boş yürüşlü

176. Uzunluğu 20m-dən çox olan yüklər hansı qoşqularla daşınır?

A) uzadılabilən qoşqularla

D) çox oxlu qoşqularla

B) bir oxlu qoşqularla

E) bortlu avtomobillərlə

C) yarımqoşqularla

177. Cümləni tamamlayın

Hər iki istiqamətdə tam yüklü yürüşlü ... ən səmərəli marşrut sayılır.

A) rəqqasi marşrut

D) paylama marşrut

B) halqavari marşrut

E) yığma – paylama marşrutu

C) yığma marşrutu

178. $\eta_i = \frac{Q_d}{Q_a}$ düsturunda Q_d nəyi ifadə edir?

A) düz istiqamətdəki yük axınını

D) düz istiqamətdəki yük dövriyyəsinə

B) maksimum yük axınını

E) rüb ərzindəki yük dövriyyəsinə

C) rübdəki ərzindəki daşıma həcmi

179. Rəqqasi marşrutda gedişlərin sayı hansı ifadədən təyin olunur?

A) $m = 2 n_d$

D) $m = 2 n_d - 1$

B) $m = n_d$

E) $m = n_d + 4$

C) $m = n_d + 1$

180. Əmtəə təyinatlı yüklərin avtomobil nəqliyyatı ilə daşınmasında yük daşıma müqaviləsini rəsmiləşdirən əsas daşıma sənədi

A) əmtəə - nəqliyyat qaiməsidir

D) sifariş – tapşırıq sənədidir

B) ikitərəfli daşıma müqaviləsidir

E) yol vərəqəsidir

C) ölçmə aktıdır

181. Əks istiqamətdə boş yürüşlü rəqqasi marşrutda yürüşdən istifadə əmsalı nəyə bərabər olur.

A) $\beta = 0,50$

D) $\beta = 1,0$

B) $\beta = 0,60$

E) $\beta = 0,75$

C) $\beta = 0,65$

182. $t_d = \frac{L_M}{V_T} + t_{y.b} + t_j(n_a - 1)$ düsturunda L_M nəyin ifadəsidir?

A) yığma – paylama marşrutunun uzunluğunun

D) halqavari marşrutun uzunluğunun

B) yükləmə - boşaltma məntəqəsinin uzunluğunun

E) məntəqəyə gələn avtomobilin uzunluğunun

C) yükləmə və ya boşaltma cəbhəsinin uzunluğunun

183. Ölçüləri 1000x1200 mm yükləyici qabiliyyəti 1t-a qədər olan ikiqat dörd girişli altlıqlar hansı nəqliyyatla yük daşınmasında geniş istifadə olunur?

- A) avtomobil nəqliyyatı ilə
- B) dəmir yolu nəqliyyatı ilə
- C) dəniz nəqliyyatı ilə
- D) hava nəqliyyatı ilə
- E) qarışıq nəqliyyatla

184. $t_d = \frac{2l_{y,y}}{v_t} + \sum t_{y-b}$ düsturu nəyi ifadə edir?

- A) rəqqasi marşrutda dövr vaxtını
- B) halqavari marşrutda dövr vaxtını
- C) qarışıq daşımalarda dövr vaxtını
- D) yığma marşrutunda dövr vaxtını
- E) paylama marşrutunda dövr vaxtını

185. $A_s = A_{i,h} + A_t$ düsturu nəyin ifadəsidir?

- A) parkının siyahı avtomobil sayının
- B) istismara hazır avtomobillərin
- C) boş dayanan avtomobillərin sayını
- D) təmirdə olan avtomobillərin sayını
- E) istismarda olan avtomobillərin sayını

186. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Gedişin orta uzunluğu hərəkət tərkibinin orta yürüşü olub, gün ərzindəki ümumi yüklü yürüşün ... nisbətindən təyin olunur.

- A) gedişlərin sayına
- B) Orta daşıma məsafəsinə
- C) Boş yürüş məsafəsinə
- D) Sıfırlı yürüş məsafəsinə
- E) Ümumi yürüşün uzunluğuna

187. Keçiciliyi artırılmış və yüksək keçicilikli avtomobillər hansı yol şəraiti üçün nəzərdə tutulur.

- A) ağır yol və yolsuzluq şəraiti üçün
- B) torpaq yollar üçün
- C) asfalt –beton örtüklü yollar üçün
- D) çınqıl örtüklü yollar üçün
- E) beton örtüklü yollar üçün

188. Uzunlana qoşqular hansı yüklərin daşınması üçün nəzərdə tutulur.

- A) uzunölçülü yüklərin
- B) təhlükəli yüklərin
- C) tez xarab olən yüklərin
- D) kənd təsərrüfatı yüklərinin
- E) metal yüklərin

189. $l_{or_d} = \frac{P}{Q}$ düsturu nəyin ifadəsidir?

- A) orta daşıma məsafəsinin
- B) orta gediş məsafəsinin
- C) boş yürüş məsafəsinin
- D) sıfırlı yürüşün
- E) məhsuldarlığın

190. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Hərəkət tərkibinin yükləyici qabiliyyətindən istifadənin statiki əmsalı dinamik əmsalına gün ərzində müxtəlif miqdarda yüklər ... daşındıqda bərabər olmur.

- A) müxtəlif məsafəyə
- B) eyni məsafəyə
- C) uzaq məsafəyə
- D) yaxın məsafəyə
- E) bərabər məsafəyə

191. Hərəkət tərkibinin hansı yürüşü məhsuldar yürüş sayılır?

- A) yüklü yürüşü
- B) boş yürüşü
- C) ümumi yürüşü
- D) sıfırlı yürüşü
- E) gediş məsafəsi

192. Uzunluğu 20m-dən çox olan yüklər hansı yüklərə aiddir?

- A) uzunölçülü
- B) ağırçəkili
- C) təhlükəli
- D) qorunma tələb edən
- E) normal

193. Avtomobil nəqliyyatı ilə yük daşımalarının yerinə yetirilməsi ilə əlaqədar çəkilən xərclərdən nəqliyyat məhsulu vahidi üçün hesablanan xərc nə adlanır?

- A) maya dəyəri
- B) tarif
- C) əmək haqqı
- D) üstəlik xərc
- E) dəyişən xərc

194. $\eta_i = \frac{Q_d}{Q_o}$ düsturunda Q_d nəyi ifadə edir?

- A) düz istiqamətdə yük axını
- B) əks istiqamətdə yük axını
- C) təkrarlanma əmsalını
- D) daşıma həcmi
- E) qeyri – müntəzəmlik əmsalını

195. $l_{or_g} = \frac{L_y}{Z_g}$ düsturu nəyin ifadəsidir.

- A) orta gediş məsafəsinin
- B) tam gediş məsafəsinin
- C) orta sıfırlı yürüşün
- D) orta yüklü yürüşün
- E) daşıma məsafəsinin

196. Tranzit konteynerlər hansı rabitələrdə yük daşınmalar üçün nəzərdə tutulur?

- A) qarışıq rabitələrdə
- B) birbaşa rabitələrdə
- C) müntəzəm rabitələrdə
- D) sahələr üsulu
- E) yerli daşımalarda

197. Cümləni tamamlayın.

Saatlıq qrafiki tərtib olunarkən daşımaların iştirakçısı olan hər üç tərəflə - ..., yükləndərən və yüklərlə razılaşdırılmalıdır.

A) avtonəqliyyat müəssisəsi

D) çeşidləmə məntəqəsi

B) texniki - təmir müəssisəsi

E) hazırlıq məntəqəsi

C) mərkəzi təchizat anbarı

198. Yürüşdən istifadə əmsalı hərəkət tərkibinin ... istifadə dərəcəsini xarakterizə edir.

A) yürüşdən

D) məhsuldar yürüşdən

B) avtomobildən

E) boş yürüşdən

C) qoşqudan

199. Halqavari marşrutda avtobusun dövrü nəyə bərabərdir?

A) marşrutun uzunluğuna

D) qeyri - məhsuldar yürüşün uzunluğuna

B) məhsuldar yürüşün uzunluğuna

E) orta daşıma məsafəsinin uzunluğuna

C) orta gedişin uzunluğuna

200. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Ağır çəkili yüklərə kütləsi 30t və daha çox olan ... aiddir.

A) bölünməyən ədədi yüklər

D) kütləsi 20 – 30t – a qədər olan yüklər

B) kütləsi 10 – 20t – a qədər olan yüklər

E) kütləsi 5t - a qədər olan ədədi yüklər

C) kütləsi 5t – 10t - a qədər olan yüklər

201. Marşrutun başlanğıc və son dayanacaqları arasındakı yolun uzunluğu nə adlanır?

A) marşrutun uzunluğu

D) məhsuldar yürüş

B) gedişin uzunluğu

E) boş yürüş

C) aşırımın uzunluğu

202. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

... hərəkət tərkibinin parkdan çıxıb parka qayıdanadək keçən vaxtla ölçülür.

A) Naryadda olma vaxtı

D) Gün ərzində təmir vaxtı

B) Marşrutda olma vaxtı

E) Gedişlərə sərf olunan vaxt

C) Gün ərzindəki hərəkət vaxtı

203. $I_a = \frac{t_d}{A_m}$ düsturunda t_d nəyin ifadəsidir?

A) marşrutda avtomobilin dövr vaxtının

D) marşrutda avtomobilin dövrünün uzunluğunun

B) marşrutda avtomobillərin hərəkət intervalının

E) konteynerlərin dövrünün davamətmə müddətinin

C) marşrutda işləyən avtomobillərin sayının

203. $I_a = \frac{t_d}{A_m}$ düsturunda A_m nəyin ifadəsidir?

A) marşrutda işləyən avtomobillərin sayının

B) marşrutda avtomobillərin hərəkət intervalının

C) marşrutda avtomobilin dövr vaxtının

D) marşrutda avtomobilin dövrünün uzunluğunun

E) konteynerlərin dövrünün davamətmə müddətinin

204. $R_k = \frac{t_{dk} \cdot n_k}{X_k}$ düsturu nəyin ifadəsidir?

A) konteynerlərin yükləmə - boşaltma ritminin

B) konteynerlərin dövrünün davamətmə müddətinin

C) avtomobillərdə yerləşmiş konteynerlərin sayının

D) marşrutda işləyən avtomobillərin sayının

E) **konteyner**lərin tələb olunan sayı

205. $R_k = \frac{t_{dk} \cdot n_k}{X_k}$ düsturunda X_k nəyi ifadə edir?

A) konteynerlərin ümumi sayını

B) konteynerlərin ümumi sayını

C) avtomobillərdəki konteynerlərin sayını

D) marşrutda işləyən avtomobillərin sayını

E) konteynerlərin dövrünün davamətmə müddətini

206. Cümləni tamamlayın.

Konteynerlərin yüklənilib - boşaldılmasının ... və müntəzəmliyi $I = R_k$ şərtindən müəyyənləşdirilir.

A) fasiləsizliyi

B) dövrülüyü

C) dinamikliyi

D) səmərəliliyi

E) etibarlılığı

207. Aşağıdakılardan hansı materialından altlıq düzəldilmir?

A) alüminium ərintisi

B) ağac

C) parça və kağız

D) plasmas

E) metal

208. $X_a = \frac{Q \cdot t_{da}}{G_{is} \cdot q_a \cdot \gamma_a}$ düsturunda G_{is} nəyi ifadə edir?

A) altlıqların istismar günlərinin sayını

B) altlıqların dövr vaxtını

C) altlığın nominal yüklətməsini

D) altlıqların tələb olunan sayını

E) altlıqların təkrar istifadə keyfiyyətini

209. $X_a = \frac{Q \cdot t_{da}}{G_{is} \cdot q_a \cdot \gamma_a}$ düsturunda q_a nəyi ifadə edir?

A) altlığın nominal yüklətməsini

B) altlıqların dövr vaxtını

C) altlıqların istismar günlərinin sayını

D) altlıqların tələb olunan sayını

E) altlıqların təkrar istifadə keyfiyyətini

210. $X_a = \frac{Q \cdot t_{da}}{G_{is} \cdot q_a \cdot \gamma_a}$ düsturunda γ_a nəyi ifadə edir?

- A) altlıqların yükləyici qabiliyyətindən istifadə əmsalını
E) altlıqların təkrar istifadə keyfiyyətindən istifadə əmsalını
C) altlıqların istismar günlərinin sayından istifadə əmsalını
D) altlıqların tələb olunan sayını
E) altlığın nominal yükləyiciliyini

211. Cümləni tamamlayın.

... azaldılmasının əsas metodları bir gedişdə daşınan yükün miqdarının artırılması, qeyri - məhsuldar dayanmaların və boş yürüşlərin azaldılması, hərəkət sürətinin yüksəldilməsi sayılır.

- A) Maya dəyərinin
B) Yanacaq sərfinin
C) Ehtiyat hissələrinin
D) Əmək haqqının
E) Təmir vaxtının

212. Cümləni tamamlayın.

Maya dəyərinin azaldılmasının əsas metodları bir gedişdə ... artırılması, qeyri - məhsuldar dayanmaların və boş yürüşlərin azaldılması, hərəkət sürətinin yüksəldilməsi sayılır.

- A) daşınan yükün miqdarının
B) yanacaq sərfinin miqdarını
C) yüklü yürüşün uzunluğunu
D) yüksüz yürüşün uzunluğunu
E) yükləmə - boşaltma vaxtının

213. Xərclərin azaldılmasına hansı halda nail olunmur?

- A) daşıma məsafəsini azaltmaqla
B) yanacaq sərfini azaltmaqla
C) yeni hərəkət tərkibindən istifadə etməklə
D) üstəlik xərcləri azaltmaqla
E) köməkçi heyəti ixtisar etməklə

214. $Q = Q_h + Q_y + Q_b$ düsturu nəyin ifadəsidir?

- A) tələb olunan qoşquların ümumi sayının
B) hərəkətdə olan qoşquların sayının
C) yükləmədə olan qoşquların sayının
D) boşaltmada olan qoşquların sayının
E) təmirdə olan qoşquların sayının

215. $Q = Q_h + Q_y + Q_b$ düsturunda Q_h nəyi ifadə edir?

- A) hərəkətdə olan qoşquların sayını
B) tələb olunan qoşquların ümumi sayını
C) yükləmədə olan qoşquların sayını
D) təmirdə olan qoşquların sayını
E) boşaltmada olan qoşquların sayını

216. $Q = Q_h + Q_y + Q_b$ düsturunda Q_y nəyi ifadə edir?

- A) yükləmədə olan qoşquların sayını
B) tələb olunan qoşquların ümumi sayını
D) təmirdə olan qoşquların sayını
E) boşaltmada olan qoşquların sayını

C) hərəkətdə olan qoşquların sayını

217. $Q = Q_h + Q_y + Q_b$ düsturunda Q_b nəyi ifadə edir?

A) boşaltmada olan qoşquların sayını

D) təmirdə olan qoşquların sayını

B) tələb olunan qoşquların ümumi sayını

E) yükləmədə olan qoşquların sayını

C) hərəkətdə olan qoşquların sayını

218. Cümləni tamamlayın.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun III fəslində avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsinin ... müəyyənləşdirilir (maddə 17-26).

A) ümumi əsasları

D) müntəzəmliyi

B) xüsusi hallar

E) fasiləsizliyi

C) səmərəliliyi

219. Cümləni tamamlayın.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun VII fəslində avtomobil nəqliyyatının fəaliyyəti sayəsində ... məsələlərini tənzimləyir (maddə 52-58)

A) məsuliyyət

D) rəqabətliklik

B) səmərəlilik

E) müntəzəmlik

C) rentabellilik

220. Cümləni tamamlayın.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun VIII fəslində yalnız bir maddədən ibarət olmaqla, avtomobil nəqliyyatı sahəsində ... həyata keçirilməsi məsələlərini tənzimləyir (maddə 59).

A) dövlət nəzarətinin

D) yeniliklərin

B) dispetçer nəzarətinin

E) səmərəli təkliflərin

C) tədbirlər planının

221. Cümləni tamamlayın.

Əmtəə - nəqliyyat qaiməsi ... tərəfindən daşıyıcıya təqdim edilir və yükləyən tərəfindən malların silinməsi, yükəli tərəfindən isə malların mədaxil edilməsi üçün əsas sənəd sayılır.

A) yükləyən

D) dispetçer

B) yükəli

E) mexanik

C) yükləyici

222. Cümləni tamamlayın.

Əmtəə - nəqliyyat qaiməsi yükləyən tərəfindən ... təqdim edilir və yükləyən tərəfindən malların silinməsi, yükəli tərəfindən isə malların mədaxil edilməsi üçün əsas sənəd sayılır.

A) daşıyıcıya

D) dispetçer

- B) yükləndərən
C) yükləyici
- E) yükalan

223. Cümləni tamamlayın.

Yükgöndərən əmtəə - nəqliyyat qaiməsi və bütün lazımi sənədləri ən azı ... nüsxədə tərtib etməlidir.

- A) dörd
B) üç
C) iki
- D) beş
E) bir

224. Əmtəə - nəqliyyat qaiməsinin başlıq hissəsində hansı məlumatlar göstərilməməlidir?

- A) yükləndərən və yükalanın adı
B) hərəkət tərkibinin markası
C) qaimənin yazılma tarixi
- D) avtonəqliyyat müəssisəsinin adı
E) sürücü haqqında məlumat

225. Cümləni tamamlayın.

Yükü daşımaya qəbul edən zaman əmtəə - nəqliyyat qaiməsinin yükgöndərən və sürücünün imzası ilə təsdiq edilmiş ... nüsxəsi sürücüyə verilir.

- A) üç
B) dörd
C) iki
- D) bir
E) beş

226. Cümləni tamamlayın.

Yük təhvil verildikdə əmtəə-nəqliyyat qaiməsi ... imzası və möhürü ilə təsdiqlənir

- A) yükalanın
B) yükgöndərənin
C) daşıyıcının
- D) yükləyicinin
E) dispetçerin

227. Cümləni tamamlayın.

Yüklər göstərilən keyfiyyətdə və miqdarda çatdırılmayıbsa, ... iddia etmək üçün hüquqi sənəd olan akt hazırlanmalıdır.

- A) təchizatçıya
B) yükləyiciyə
C) hazırlayıcıya
- D) çeşidləyiciyə
E) tələbatçıya

228. Cümləni tamamlayın.

Qeyri - əmtəə təyinatlı yüklərin, o cümlədən torpaq və qar kütləsinin, məişət və digər tullantıların daşınması ... ilə rəsmiləşdirilə bilər.

- A) ölçmə aktı
B) yol vərəqəsi
C) müqavilə
D) sifariş tapşırıq sənədi
E) arayış

229. Cümləni tamamlayın.

... və partiya lılıqdan asılı olaraq avtomobil və avtoqatarların tələb olunan yük götürmə qabiliyyəti və xüsusi ləşdirilmə dərəcəsi təyin edilir.

- A) Daşıma həcmi
- B) Gedış məsafəsi
- C) Yük dövriyyəsi
- D) Dövr vaxtı
- E) Yük tutumu

230. Cümləni tamamlayın.

Kiçik partiya lı yüklərin daşı nmasında kiçik yük götürmə qabiliyyətli, böyük həcmli müntəzəm yüklərin daşı nmasında ... hərəkət tərkibləri tətbiq edilir.

- A) xüsusi ləşdirilmiş
- B) ümumi təyinatlı
- C) fərqləndirilmiş
- D) böyük tutumlu
- E) özünəməxsus

231. Cümləni tamamlayın.

Təkmilləşdirilmiş örtüklü yollarda hərəkət tərkibləri hansı göstəriciyə görə seçilmir?

- A) yük tutumuna
- B) eninə, uzunluğuna
- C) hündürlüyünə
- D) bir oxdan düşən kütləsinə
- E) tam kütləsinə

232. Cümləni tamamlayın.

... üçün komfortabelli kabinəsi və güclü mühərriki, pnevmatik asqıları olan dartqılar böyük partiya lı yüklərin, çox yaxşı örtüklü yollarda (I kateqoriya lı) daşı nması üçün nəzərdə tutulur və fərqləndirilmiş, sistem və s. tipli olurlar.

- A) Magistral daşı malar
- B) Şəhərətərafı daşı malar
- C) Şəhərdaxili daşı malar
- D) Texnoloji daşı malar
- E) Yerli daşı malar

233. Cümləni tamamlayın.

... avtonəqliyyat vasitələrinin gücləndirilmiş lonjeronli çərçivəsi, çox vərəqli resor asqıları və çoxpilləli ötürmələr qutusu var və bunlar belə avtomobillərdən müxtəlif istismar şəraitlərində istifadə olunmasına imkan verir.

- A) Universal
- B) Magistral
- C) İnşaat
- D) Özünəməxsus
- E) Özünüyükləyən

234. Cümləni tamamlayın.

... avtonəqliyyat vasitələri 6×6 və hətta 8×6 təkər formullu olub, əsasən II və III kateqoriya lı avtomobil yollarında istifadə üçün nəzərdə tutulur və belə hərəkət tərkibləri xüsusi ləşdirilmiş hərəkət tərkibləri olub, səpələnən yükləri daşı nmasında istifadə olunur (özünəməxsuslar).

- A) İnşaat
- D) Ümumi istifadəli

- B) Magistral
C) Universal
- E) Bortlu platformalı

235. Cümləni tamamlayın.

Saat qrafiki üzrə işin təşkili hərəkət tərkibinin hərəkəti yerinə yetirərək ... ciddi qoyulmuş vaxtda gəlməsini tələb edir.

- A) **yükləmə - boşaltma məntəqəsinə**
B) yükləyən çeşidləyən məntəqəyə
C) yığılan məntəqəyə
- D) çeşidləmə məntəqəsinə
E) hazırlıq məntəqəsinə

236. Yükləmə dövrü hansı vahidlə ölçülür?

- A) **ton · km – lə**
B) tonla
C) kilometrə
- D) saatla
E) amperlə

237. Cümləni tamamlayın.

Saatlıq qrafiki tərtib olunarkən daşıma prosesində iştirakçı olan hər üç tərəflə - avtonəqliyyat müəssisəsi, yükləyən və ... razılaşdırılmalıdır.

- A) **yığılanla**
B) çeşidləyici ilə
C) mərkəzi anbarla
- D) təmir müəssisəsi ilə
E) hazırlıq məntəqəsi ilə

238. Cümləni tamamlayın.

Saat qrafiki tərtib olunarkən ... və yükləmə - boşaltma şəraiti nəzərə alınmalı, hərəkət sürəti və hərəkət tərkibinin yükləmə - boşaltmada dayanma vaxtı diqqətlə əsaslandırılmalıdır.

- A) **hərəkət**
B) dayanma
C) sənədləşdirmə
- D) çeşidləmə
E) hazırlama

239. Cümləni tamamlayın.

Saat qrafiki üzrə işin təşkilində ... rəhbərliyi və nəzarəti mühüm rol oynayır.

- A) **dispetçer**
B) mexanikin
C) texnikin
- D) sürücünün
E) yükləyicinin

240. Cümləni tamamlayın.

... dedikdə elə hərəkət marşrutunun tərtib olunması başa düşülür ki, həmin marşrutda hərəkət tərkibinin yürüşündən istifadə əmsalının daha yüksək olması təmin olunsun.

- A) **Marşrutlaşma**
B) Səmərəlilik
- D) Hərəkətlilik
E) Məhsuldarlıq

C) Dinamiklik

241. Marşrutun seçilməsi nədən asılı deyil?

A) sənədləşdirmədən

B) yükün növündən

C) anbarın yerləşməsindən

D) yük partiyasının ölçüsündən

E) hərəkət tərkibinin tipindən

242. Cümləni tamamlayın.

... marşrutlar o halda təşkil olunur ki, əks istiqamətdə yüklü yürüşü olan rəqqasi marşrut təşkil etmək mümkün olmur.

A) Halqavari

B) Rəqqasi

C) Yığma

D) Paylama

E) Yığma - paylama

243. Cümləni tamamlayın.

Halqavari marşrut tərtib olunarkən nəzərə almaq lazımdır ki, həmin marşrutda ... ən yüksək olmalıdır.

A) yürüşdən istifadə əmsalı

B) parkdan istifadə əmsalı

C) yükləmədən istifadə əmsalı

D) texniki hazırlıq əmsalı

E) kütlədən istifadə əmsalı

244. Cümləni tamamlayın.

Marşrutun düzgün tərtib olunması yürüşdən istifadə əmsalının yüksək olmasına, hərəkət tərkibinin ... yüksəlməsinə və daşımaların maya dəyərinin azalmasına səbəb olur.

A) məhsuldarlığının

B) texniki sürətinin

C) istismar sürətinin

D) yanacaq sərfinin

E) yükləmə vaxtının

245. Cümləni tamamlayın.

Marşrutlar tərtib olunarkən iqtisadi və ..., şəbəkə planlaşdırılması metodlarından istifadə olunur.

A) riyazi

B) fiziki

C) həndəsi

D) kimyəvi

E) mexaniki

246. Cümləni tamamlayın.

Yaradılan marşrutlarda müəyyən olunmuş çatdırılma şərtlərinə ciddi əməl edilərsə, saxlama xərclərini azaltmaq üçün istehlakçıların ... ehtiyatları 1,5 – 2 dəfə azaldıla bilər.

A) istehsal

B) tədarük

C) təchizat

D) məhsul

E) təmir

247. Cümləni tamamlayın.

Hərəkət tərkibinin ... marşrutlarda məhsuldarlığını yüksəltmək üçün dəyişən qoşqu və yarımqoşqularla işləyən avtomobil dərəcələrindən istifadə olunması məqsədəuyğun sayılır.

A) daimi

D) paylama

B) adi

E) yığma - paylama

C) yığma

248. Bu qrafik nəyi ifadə edir?


A) yüklü yürüşün tonla məhsuldarlığa təsirini

D) texniki sürətin tonla məhsuldarlığa təsirini

B) yürüşdən istifadə əmsalının məhsuldarlığa təsirini

E) istismar sürətinin məhsuldarlığa təsirini

C) yükləmə - boşaltma vaxtının məhsuldarlığa təsirini



249. Cümləni tamamlayın.

Yükgötürmə qabiliyyətindən istifadə əmsalının artırılmasına yük partiyasının yığılması, ... tətbiqilə də nail oluna bilər.

A) xüsusi kuzaların

D) xüsusi çeşidləmənin

B) xüsusi yükləyicilərin

E) xüsusi hazırlamanın

C) xüsusi taraların

250. Cümləni tamamlayın.

Texniki sürətin yüksəldilməsinə yol və ..., nəqliyyat axınında hərəkətin nizamlanmasını yaxşılaşdırılmaqla nail olunur.

A) avtomobilin konstruksiyasını

D) avtomobilin kütlədən istifadəsini

B) avtomobilin yanacaq sərfini

E) avtomobilin yürüşdən istifadəsini

C) avtomobilin texniki hazırlığını

251. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Avtomobillərin işinin texniki - iqtisadi göstəricilərinin yükgötürmə qabiliyyətindən asılılığının analizi göstərir ki, ... və qabarit məhdudiyyətlərin imkan verdiyi qədər böyük yükgötürmə qabiliyyətli hərəkət tərkiblərinin tətbiqi səmərəlidir.

A) oxdan düşən kütlə

D) mühərrikdən düşən kütlə

B) kuzadan düşən kütlə

E) şassidən düşən kütlə

C) təkərdən düşən kütlə

252. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Yükləmə - boşaltma ... avtoqatarları qəbul etməyə hazır olması, uyğun yükləmə - boşaltma mexanizmləri ilə təmin olunması və s. kimi şərtlərin ödənilməsi də daşımaların səmərəliliyinə ciddi təsir göstərir.

- A) məntəqələrinin
- B) əməkdaşlarının
- C) mexanizmlərinin

- D) postlarının
- E) sxemlərinin

253. Cümləni tamamlayın.

Yükün sinifi ... səmərəli istifadəni və yük vahidinin tarif səviyyəsini müəyyən edir.

- A) hərəkət tərkibindən
- B) müəssisədən
- C) məntəqədən

- D) mexanizmlərdən
- E) postlardan

254. Cümləni tamamlayın.

Qablaşdırma - ... xarici təsirlərdən, həmçinin ətraf mühitin mümkün təsirlərindən qoruyan bir vasitədir.

- A) məhsulu
- B) avtomobili
- C) məntəqəni

- D) işçiləri
- E) sənədləri

255. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Taralar təkcə yükün mühafizəsi və ... deyil, həm də yükləmə - boşaltma işlərinin, nəqliətdirmə və anbar əməliyyatlarının səmərəliliyinin yüksəldilməsini təmin edir.

- A) saxlanması
- B) təmizlənməsini
- C) çeşidlənməsini

- D) yığılmasını
- E) bərkidilməsini

256. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Xəbərdaredici (manipulyasiya) nişanlar - ... davranma üsulunu göstərən təsvirlərdir.

- A) yüklə
- B) avtomobillə
- C) sürücü ilə

- D) yükləyicilərlə
- E) yükləyicilərlə

257. Cümləni tamamlayın.

Xüsusi markalanmada yükün daşınması, saxlanması və yükləmə - boşaltma işlərinin düzgün yerinə yetirilməsi üçün ... göstərişlər verilir.

- A) xüsusi
- B) ümumi
- C) əməli

- D) səmərəli
- E) tipik

258. Cümləni tamamlayın.

Nəqliyyat markalanması (əsas, əlavə və məlumatlandırıcı yazılar və xəbərdaredici nişanlar) hər bir yük ... qeyd olunmalıdır.

- | | |
|----------------|--------------|
| A) yerində | D) məntəqədə |
| B) avtomobildə | E) postda |
| C) mexanizmdə | |

259. Cümləni tamamlayın.

Çəllək və barabanlarda nişanlar ... birində və ya gövdədə; kisələrdə - tərəflərdən birində qeyd olunur.

- | | |
|-------------------|--------------------|
| A) oturmaqalardan | D) hündürlüklərdən |
| B) yanlardan | E) diaqonallardan |
| C) tərəflərdən | |

260. Cümləni tamamlayın.

Təkrarlanma əmsalı istehsal olunmuş yükün daşıma həcmnin bu yükün faktiki nisbətindən təyin olunur.

- | | |
|--------------|-----------------|
| A) miqdarına | D) uzunluğuna |
| B) xassəsinə | E) hündürlüyünə |
| C) sinifinə | |

261. Cümləni tamamlayın.

Yük axını qrafiki olaraq kartoqramma, cədvəl və epür şəklində verilə bilər.

- | | |
|-------------|------------|
| A) epür | D) diaqram |
| B) çevrə | E) müstəvi |
| C) düz xətt | |

262. Cümləni tamamlayın.

Yük axınının epürü düzbucaqlı koordinat sistemində qurulur: üfüqi düz xətt üzərində şərti miqyasla ... qeyd olunur (bu zaman hərəkət tərkibinin faktiki ayrışatlı hərəkəti düz xəttli hərəkət kimi qəbul olunur); şaquli düz xətt üzərində müəyyən miqyasla daşıyan yükün həcmi qeyd olunur.

- | | |
|---------------------------|-----------------------------|
| A) çatdırılma məntəqələri | D) çeşidləmə məntəqələrində |
| B) yükləmə məntəqələri | E) satış məntəqlərində |
| C) boşaltma məntəqələri | |

263. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Hərəkət tərkibinin ... yūkdəşimə məsafəsindən, hərəkət tərkibinin tipindən və hərəkət sürətindən, yol şəraitindən və s. asılıdır.

- | | |
|-------------------|---------------------|
| A) hərəkət vaxtı | D) yükləmə vaxtı |
| B) təmir vaxtı | E) sürətlənmə vaxtı |
| C) boşaltma vaxtı | |

264. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Parkın ... texniki cəhətdən saz olub, istismara hazır avtomobillərdən və texniki xidmət və ya təmirdə olan avtomobillərdən ibarətdir.

A) siyahı avtomobil sayı

D) boşaltmadakı avtomobil sayı

B) tapşırıqdakı avtomobil sayı

E) yüklü avtomobil sayı

C) yükləmədəki avtomobil sayı

265. Cümləni tamamlayın.

Hərəkət tərkibi parkının ... istismara hazır avtomobill sayının siyahı avtomobil sayına nisbətindən təyin olunur:

A) texniki hazırlıq əmsalı

D) xəttə çıxış əmsalı

B) daşımalara hazırlıq əmsalı

E) təmirə hazırlıq əmsalı

C) yükləməyə hazırlıq əmsalı

266. Cümləni tamamlayın.

Hərəkət tərkibi parkının ... parkının avtonəqliyyat vasitələrinin istismar olunma səviyyəsini xarakterizə edir.

A) xəttə çıxış əmsalı

D) məntəqəyə giriş əmsalı

B) texniki hazırlıq əmsalı

E) yürüşə hazırlıq əmsalı

C) xidmətə hazırlıq əmsalı

267. Cümləni tamamlayın.

Marşrutun seçilməsi yükləmə - boşaltma ..., yükün növündən, yük partiyasının ölçüsündən və hərəkət tərkibinin tipindən asılıdır.

A) məntəqələrinin yerləşməsindən

D) məntəqələrin ölçüsündən

B) məntəqələrin sayından

E) məntəqələrin tipindən

C) məntəqələrin xüsusiyyətindən

268. Cümləni tamamlayın.

Marşrutun düzgün tərtib olunması ... yüksək olmasına, hərəkət tərkibinin məhsuldarlığının yüksəlməsinə və daşımaların maya dəyərinin azalmasına səbəb olur.

A) yürüşdən istifadə əmsalının

D) xəttə çıxış əmsalının

B) sürətdən istifadə əmsalının

E) avtomobildən istifadə əmsalının

C) texniki hazırlıq əmsalının

269. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Əmtəə - nəqliyyat qaiməsinin tipik forması iki bölmədən ibarətdir: əmtəə,

A) nəqliyyat

D) yükləyici

B) sürücü

E) mexanizm

C) ekspeditor

270. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Əmtəə - nəqliyyat qaiməsinin nəqliyyat bölməsində ..., hərəkət tərkibi və onun iş göstəriciləri haqqında məlumatlar yazılır.

A) yükləmə - boşaltma əməliyyatları

D) sənədləşdirmə əməliyyatları

B) çeşidləmə və təmizlik əməliyyatları

E) qablaşdırma əməliyyatları

C) texniki xidmət əməliyyatları

271. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Qeyri - əmtəə təyinatlı yüklərin, o cümlədən torpaq və qar kütləsinin, məişət və digər tullantıların daşınması ... və ya tərəzidə çəkmə aktı ilə rəsmiləşdirilə bilər.

A) ölçmə aktı

D) əmtəə qaiməsi

B) yol vərəqəsi

E) şikayət aktı

C) nəqliyyat qaiməsi

272. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Daşıyıcı yük müşayiətedici əlavə sənədlərin düzgünlüyünü ... vəzifəsini daşıyır.

A) yoxlamaq

D) nömrələmək

B) sorğulamaq

E) qeyd etmək

C) çeşidləmək

273. Cümləni tamamlayın.

Nəqliyyat ... hərəkət tərkibinin və sürücünün işinin hesabını aparmağa imkan verir.

A) sənədləri

D) növləri

B) vasitələri

E) avadanlıqları

C) tipləri

274. Cümləni tamamlayın.

Avtomobillə yük daşınması müqaviləsinin bağlanmasında iki tərəf çıxış edir: ... və yükgöndərən.

A) daşıyıcı

D) yükləyici

B) alıcı

E) dispetçer

C) satıcı

275. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Daşıyıcı hüququ əldə etmək üçün avtonəqliyyat müəssisəsi müvafiq dövlət orqanlarından ... almalıdır.

A) lisenziya

D) qaimə

B) yol vərəqəsi

E) icazə

C) sertifikat

276. Cümləni tamamlayın.

ANM - nin (daşıyıcının) əsas və başlıca vəzifəsi daşımaya qəbul etdiyi yükü təyinat yerinə çatdırmaqdan və onu ... təhvil verməkdən ibarətdir.

- | | |
|----------------|----------------|
| A) yūkalana | D) boşaldana |
| B) yūkü çəkənə | E) yoxlayıcıya |
| C) yūkləyənə | |

277. Cümləni tamamlayın.

Nəqliyyat-ekspedisiya müqaviləsinə görə ..., müştərinin hesabına, yük daşımalarla əlaqəli müqavilədə nəzərdə tutulan xidmətləri təşkil etməli və ya yerinə yetirməlidir.

- | | |
|---------------|----------------|
| A) ekspeditor | D) yūkgöndərən |
| B) yūkləyici | E) yūkalan |
| C) boşaldıcı | |

278. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Nəqliyyat - ekspedisiya müqaviləsi ilə daşıma müqaviləsi arasındakı əsas fərq, müqavilənin bağlanmasına görə ANM-nin ... məsuliyyətini daşımamasıdır.

- | | |
|--------------------|-----------------|
| A) daşıyıcının | D) yūkalanın |
| B) yūkləyicinin | E) ekspeditorun |
| C) yūkgöndərəninin | |

279. Cümləni tamamlayın.

Avtonəqliyyat (nəqliyyat-ekspedisiya) xidmətlərinin təşkili müqavilələri, ümumiyyətlə avtonəqliyyat müəssisəsi və ... tərəfindən bağlanılır, lakin bəzi hallarda yūkalan tərəfindən də bağlana bilər.

- | | |
|----------------|--------------|
| A) yūkgöndərən | D) dispetçer |
| B) yūkalan | E) sürücü |
| C) yūkləyici | |

280. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Mərkəzləşdirilmiş daşımalar yük daşımaların ...və hərəkət tərkibinin istismarının ən proqressiv metodu hesab olunur.

- | | |
|----------------|--------------|
| A) təşkilinin | D) üsulunun |
| B) səmərəsinin | E) gəlirinin |
| C) mənfətinin | |

281 . Cümləni tamamlayın.

Mərkəzləşdirilmiş yük daşımalar zamanı ANM ... müqavilə bağlayır və yūkgöndərəninin göstərişi ilə yūkləri yūkalana çatdırır.

- | | |
|-----------------|---------------|
| A) yūkgöndərənə | D) dispetçerə |
| B) yūkalanla | E) mexanikə |

C) yükləyici ilə

282. Cümləni tamamlayın.

Avtomobillə yük daşınması müqaviləsini rəsmiləşdirən əsas daşıma sənədi

A) əmtəə - nəqliyyat qaiməsidir

D) yol vərəqəsi

B) ölçmə aktı

E) xüsusi lisenziya

C) sifariş – tapşırıq sənədi

283. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Yükləmə - boşaltmada boş ... yükləmə - boşaltma işlərinin yerinə yetirilmə üsul və vasitələrindən, hərəkət tərkibinin tipindən, hər gedişdə daşıyan yükün miqdarından və s. asılıdır.

A) dayanma vaxtı

D) təmirdə olma vaxtı

B) tormozlama vaxtı

E) texniki xidmət vaxtı

C) sürətlənmə vaxtı

284. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Tək avtomobilin yükləmə qabiliyyətinin artırılması oxdan düşən kütlənin ... artıq olmasına gətirib çıxarır ki, bu da yolverilməzdir.

A) normadan

D) veriləndən

B) həddindən

E) yükləmədən

C) göstəriləndən

285. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Müntəzəm və vaxtında çatdırılması lazım olan ... yüklərin daşınması (yaşayış məntəqələrinin daxilində yığma - paylama marşrutlarında) kiçik yükləmə qabiliyyətli avtonəqliyyat vasitəsi ilə yerinə yetirilə bilər.

A) kiçik partiya

D) səpələnən

B) təhlükəli

E) tozlanan

C) tez xarab olan

286. Cümləni tamamlayın.

Daşıma həcmi və yüklənin yükün ... ilə əlaqədar tələbi də hərəkət tərkibinin seçilməsinə ciddi təsir edən mühüm amillərdən hesab olunur.

A) çatdırılma vaxtı

D) çeşidləmə vaxtı

B) yükləmə vaxtı

E) sürətlənmə vaxtı

C) boşaltma vaxtı

287. Cümləni tamamlayın.

Yükləmə qabiliyyətinin yüksəldilməsi hərəkət sürətinin azalmasına səbəb olduğundan, avtoqatarların səmərəli tətbiqi üçün hərəkətin lazımi texniki sürətini təmin edən dartqı mühərriklərinin kifayət qədər ..., avtoqatarın tərkibinin konstruksiyasının və yolların yüksək sürət rejiminə uyğunluğu olduqca vacibdir.

- A) güclü olması
- B) möhkəm olması
- C) böyük olması

- D) etibarlı olması
- E) qənaətcil olması

288. Cümləni tamamlayın.

Maqistral istiqamətlərdə ... yükləyici qabiliyyətli avtonəqliyyat vasitəsindən istifadə olunması məqsəduyğun sayılır.

- A) böyük
- B) kiçik
- C) normal

- D) orta
- E) xüsusilə kiçik

289. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Avtomobilin ... artırılması əsasən avtoqatarların yaradılması istiqamətində gedir.

- A) yükləyici qabiliyyətinin
- B) əsaslı təmirə dayanma vaxtının
- C) çatdırma vaxtının

- D) sürətlənmə vaxtının
- E) texniki xidmət vaxtının

290. Cümləni tamamlayın.

... istifadə olunmasında üstünlük, adətən dartqı və yarımqoşqudan ibarət hərəkət tərkiblərinə verilir.

- A) Avtoqatarların
- B) Sistemlərin
- C) Özünəmədaridlərin

- D) Fərqlərin
- E) Paneldaşıyanların